



# XX əsrin faciəsi - Xocalı soyqırımı 30



# Xocalı soyqırımı unudulması mümkün olmayan faciədir

Bir ildən artıqdır ki, xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 30 ilə yaxın erməni işgalinə məruz qalmış torpaqlarımızın azad edilməsinin, Vətən müharibəsinin tarixi qələbəsinin sevincini yaşayır. Ancaq nə qədər sevincli, duyğulu olsa da, Ermənistən silahlı qüvvələrinin, erməni vandallarının ölkəmizin sərhəd bölgələrində törətdiyi vəhşilikləri, xüsusən də Qarabağdakı qətlamları, Xocalı faciəsi ni bir an da olsun yaddan çıxarmaq mümkün deyil.

Erməni quldurları keçmiş sovet ordusunun Xankendinə yerləşən 366-ci mexanikallaşdırılmış atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatin, Songmi faciələrini də geride qoyan Xocalı soyqırımı törədiblər. 1992-ci il fevralın 25-də axşam saat 21-də erməni hərbi birləşmələri, 366-ci alay (üç batalyondan ikisi tam tərkibdə, biri ise qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdru quldurlar beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalıya hücum edib dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdular.

Azərbaycan tarixinin en dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərençəmündə deyildiyi kimi, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlaşılmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc

sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Hədəselər ilk olaraq vidiolente köçürən Azərbaycan jurnalistləri Seyidəğa Mövsümlü və Cingiz Mustafayevin televiziya kanallarında dəfələrlə görüntülenən çəkilişlərindən məlum olur ki, öldürünlər içərisində 2 yaşıdan 15 yaşına qədər olan uşaqlar eksriyyət təşkil edirdi. Faciənin şahidi olan fransız jurnalist Jan-Lv Ginyet yazırdı: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşimmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhaliyi qırmaqla erməniylər onları arxada qoyublar."

Xocalı qətləmi Ermənistən uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olub.

Bu dəhşətli günləri xatırlayarkən Azərbaycan Prezidenti İlham Əliyevin 10 il əvvəl qətiyyətə deydi, ötən ilin sentyabr-noyabr aylarında reallığa çevrilən bu sözləri

yada düşür: "Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımı həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayaçaqdır". Şükürler olsun ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayesində şanlı Azərbaycan eşgəri 44 günlük Vətən müharibəsində işğalçıların ordusunu darmadağın edərək, bütün şəhidlərimizin qisasını aldı.

Son illər "Xocalıya ədalət!" deyənlərin səsi daha gur eşidilir. Xocalı qətləmi haqqında həqiqətlərin dünənya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı akti kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır. Bu istiqamətdə məqsədönlü fealiyyət Ümummilli Lider Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına start verilib. 14 ilə yaxındır ki, bu kampaniya çərçivəsində soydaşlarımızı təmsil edən coxşayı və təntənə cəmiyyəti institutları, gəncələr təşkilatları və diaspor qurumları həkimiyət strukturları ile birlikdə səmərəli fealiyyət göstərirler. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya icimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyesində, eləcə də ABŞ-in 25-dən artı ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı təqdim edir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyaset

dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri çərçivəsində haqq səsizimiz dünənya çatdırılması və Xocalı soyqırımı beynəlxalq aləmdə tanıdlaması üçün məqsədönlü fealiyyət göstərilmiş, 2008-ci ildən isə bu fealiyyət "Xocalıya ədalət!" beynəlxalq kampaniyası ilə daha geniş vüsət almışdır. Hazırkı Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınaraq, ona beynəlxalq siyasi qiymət verilmişdir.

2008-ci ildən Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına start verilib. 14 ilə yaxındır ki, bu kampaniya çərçivəsində soydaşlarımızı təmsil edən coxşayı və təntənə cəmiyyəti institutları, gəncələr təşkilatları və diaspor qurumları həkimiyət strukturları ile birlikdə səmərəli fealiyyət göstərirler. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya icimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Bununla belə ciddi problemlər hələ də qalır. BMT-nin Baş katibi məhlki şəxslərin müdafiəsi haqqında son məruzəsində qeyd edib ki, silahlı mənaqışlər hələ

"Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş münəqış zamanı törədilmiş böyük soyqırımının otuz iliyi tamam olur. Ermənilər tərəfindən Xocalıya hücum və şəhərin tutulması nəticəsində yüzlər dinc sakın, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətle yetirilib və ya ağır yaranıb, girov götürülüb və işgəncələrə məruz qalıb, şəhər isə yerləyeksən edilib". Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının "Şəhərlərdə hərbi eməliyyatlar: şəhər səraitində məhlki şəxslərin müdafiəsi" mövzusuna həsr edilən iclasında deyib. O, qeyd edib ki, ötən illər ərzində hərbi eməliyyatların aparılmasını nizamlayan hüquqi baxımdan məcburi normaların möhkəm təməli işlənilər hazırlanıb: "İnkişaf etməkdə olan beynəlxalq möhkəmə praktikası beynəlxalq hüququ möhkəmlətməyə kömək edib, ən ciddi cinayətlərə görə təqsirkarların cəzalandırılmasına, belə cina-yətlərin təkrarlanmasının qarşısının alınmasına, hüququn allılığının təmin edilməsinə, sülhün bərpasına və dünyadan inkişafına şərait yaradıb. Bununla belə ciddi problemlər hələ də qalır. BMT-nin Baş

katibi məhlki şəxslərin müdafiəsi haqqında son məruzəsində qeyd edib ki, silahlı mənaqışlər hələ də təslim aktının - üçtərəflı sazişin tələb və qaydalarına əməl etməyən Ermenistan rəhbərliyi təsəssüf ki, yənə də texribatları davam etdirir, sərhədlərdə əsgər və zabitlərimizə qəfil hücumlar olur. Qarabağda separatçılar hərbi qulluqçularımıza qarşı qeyri-qanuni manevrələr edirlər.

Qarabağ zəfəri milyonlarla insanın qelbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımı tərədənlərin - sarkışyanların, koçaryanların, balayanların və əlleri günahsız azərbaycanlıların - uşaqlarını, qadınlarını, qocaların qanına batmış digər cinayətkarlarının ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə inamı daha da artırıb. Azərbaycan Prezidentinin qətiyyəti, hadisələrin gedişi göstərir ki, o gün çox da uzaqda deyil.

**Rəhman SALMANLI,  
"Azərbaycan"**



məhlki şəxslər arasında böyük itkilərə, yaralanma və psixoloji travmalara, seksual zorakılığa, işgəncələrə, insanların yoxa çıxmamasına, həbəle evlərin, məktəblərin, bazarların, xəstəxanaların, əsas məhlki infrastruktur obyektlərinin zədələnməsinə və dağıdılmasına getirib çıxarıb".

Yaşar Əliyev bildirib ki, Azərbaycan dinc sakınlara hücumları və beynəlxalq humanitar hüququn pozulmalarını qətiyyətə pisləyir: "Şəhər rayonlarında baş verən silahlı mənaqışlər məhlki əhaliyə və baza strukturuna ciddi ziyan vurur. Bəzən hərbi hədəflər və ya mütənəsib hərbi üstünlük olmayan rayonlarda hərbi qüvvə tətbiq edilir, silah tətbiq edilən məhlki şəxslər və məhlki obyektlər bilərkəndə hədəfənə çevrilir. Belə hallarda məhlki şəxslər kor-koranə hərəkətərin yüksək riskinə məruz qalırlar".

Azərbaycanın BMT

yanında nümayəndəliyinin rəhbəri qeyd edib ki, 1990-ci illərin əvvəlində Azərbaycan Ermənistən tərəfindən tecavüzün dağıdıcı nəticələrində ciddi zərər çəkib: "Beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün məhərabə dövründə